

TƏSVİRİ

[Sırt növü Mechanical Tea Harvester](#) əsasən dağ, dağlıq, düz və digər ərazi çay seçmək üçün istifadə olunur. Beynəlxalq qabaqcıl texnologiya ilə istehsal olunur. Aşağı səs -küy, böyük hava həcmi, sabit keyfiyyət və yüksək istehsal səmərəliliyinin üstünlüklərinə malikdir. Çay yığmaq üçün ideal maşındır.

HONDA GX35 4 vuruşlu, 35 CC, 1.35KW benzinli mühərrikdən istifadə edən 4C-H3 [çay doldurma maşını](#) , səs-küy 2 vuruşdan aşağıdır və 2 vuruşlu mühərrikdən daha çox yanacaq qənaət edir. Performans daha sabitdir və yüksək temperaturda sönməyəcəkdir. Çay yığmaq daha səmərəlidir və səmərəlilik əl əməyindən 40 dəfə çoxdur.

AVANTAJI

1. Xüsusi genişləndirilmiş və qalınlaşdırılmış çiyin qayışı. Kəmərin eni 30% genişlənir və qalınlığı 20% artırılır. İstifadə zamanı çiyin ağrımayacaq.
2. Erqonomik sap dizaynı, bıçaq dayağının ağlabatan balans çəkisi, daha çox əməyə qənaət edən çay yığımı.
3. Müstəqil dizayn edilmiş fan bıçağı və fan qapağı, plastik fan və alüminium fan daha yüksək güc və daha kifayət qədər hava həcmi üçün mövcuddur.
4. SK5 karbon alət poladı yüksək sərtlilik və güclü aşınma müqaviməti ilə söndürülmüşdür. 1 sm qalınlığında olan budağı birbaşa kəsə bilər.


Ətraflı məlumat



Böyük yarpaqları olan çay istehsal edən sahələr və xüsusi olaraq lavanda və digər çiçəklərin yığılması üçün, yığılmış məhsuldarlığı əhəmiyyətli dərəcədə artıran, adi birindən 10 sm yüksək olan yeni bir qüllə hazırladıq.



Çay yığma maşınının hər dəsti, aşınmaya davamlı və dayanıqlı 6 metr uzunluğunda neylon parça çantası ilə pulsuzdur. Çantanın qalstuk ipi var və iş uzunluğu özbaşına tənzimlənə bilər.



20 illik davamlı optimallaşdırma və təkmilləşdirmədən sonra [mexaniki benzinli çay biçən maşın](#) , indi bütün hissələri özümüz istehsal edirik, hər hissənin ən keyfiyyətli olmasını və xidmət müddətinin yaşdları ilə müqayisədə 100% artırılmasını təmin edirik!

DL-4C-Z	KOMATSU G26LS	2 vuruş	0.81 kVt
DL-4C-T	MITSUBISHI TU26	2 vuruş	0,7 kVt
DL-4C-S	HUASHENG 1E34F	2 vuruş	0,7 kVt
DL-4C-A	NATIKA 1E34F	2 vuruş	0,7 kVt
DL-4C-S39	HUASHENG 139FA	4 vuruş	0,7 kVt

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

FOTOLAR



Handwritten signature: 冯力. 1552222

Backpack Tea Harvester DL-4C-H3

4 stroke

**1.35 kw, 1.8 HP
HONDA GX35 Engine
35 CC Displacement
Kawasaki / Ochiai Rack**

**600 kg / h
6 Meters Length Bag
Cutting Width 45/50/60 cm**

4 Stroke



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767





Assistant
Solutions



DELIJX.COM



DELUX.COM

ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestry Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓